

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

"Təsdiq edirəm"  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e.  
Zaur Məmmədov  
"14" fevral 2025-ci il

Fənn sillabusu

İxtisas: 050810 - "Turizm işinin təşkili"

Fakülte: "İqtisadiyyat və idarəetmə"

Kafedra: "İqtisadiyyat və innovativ idarəetmə"

Fənn haqqında məlumat :

Fənnin adı: "Turizmdə vasitəcılər" (Kafedranın: Lənkəran Dövlət Universitetinin 11 fevral 2025-ci il tarixli 06 sayılı protokolu ilə təsdiq edilmişdir).

I.Fənn haqqında məlumat :

Fənnin kodu: IPF-B 19P

Tədris ili: III (2024-2025). Semestr: VI

Tədris yükü cəmi: 120 saat. Auditoriya yükü-45 saat: (Mühazirə-30 saat, seminar-15 saat) .

Təhsilalma forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 4

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi: müəllim, Hacızadə İlkanə Nəsib qızı

Kafedranın ünvanı: Lənkəran şəhəri, Füzuli küç., 170 a, 1 sayılı korpus.

Məsləhət saatı: II-IV günlər: saat 10<sup>00</sup>-12<sup>00</sup>

E-mail ünvanı: [ilkanahacizade@mail.ru](mailto:ilkanahacizade@mail.ru)

III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodiki materiallar:

Əsas:

Azərbaycan Respublikasında 2002-2005-ci illerde turizmin inkişafına dair Dövlət Proqramı. Az. 27/08/2002.  
Az.Res-si regionlarının sosial - iqtisadi inkişafi haqqında Dövlət Proqramları. 2004, 2009, 2014, 2019.

"Turizm haqqında" Azər.Res-nin qanunu, 2021-ci il.

Bilalov B.Ə. Turizm menecmenti. Bakı, 2005.

Bilalov B.Ə. Turizm fealiyyətinin tənzimlənməsi. Bakı, 2006.

Bilalov B., Yusupov Q. Səyahət agentlikləri və turoperatorluq. – Bakı: 2012

Dərgahov V.S. Rekreasiya - turizm ehtiyatları. Bakı, Elm, 2008

Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2011.

Ə.Cabbarov. Turizmin inkişafının regional problemləri. Naxçıvan, 2008.

Təsviyyə edilən əlavə ədəbiyyat,məqalə və elektron resursların siyahısı:

1. Turizmin statistikası. Bakı, 2018.
2. Turist - ekskursiya xidmətlərinin sertifikatlaşdırılması (Hüquqi - normativ sənədlər). Bakı, 2004.
3. Məmmədov C.A., Bilalov B.Ə. Azərbaycanda gəlmə turizm və onun inkişafi yolları. Bakı, 2004.

4. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı, 2002.
5. Məmmədov Z.S. Təbiətdən istifadənin iqtisadiyyatı. Bakı, 2010.
6. Qurbanov F. Turizmin əsasları. Bakı, 2007.
7. H.Z Əliyeva: Mühazire mətnləri

**IV.Prerekvizitlər:**Fənnin tədrisi üçün ilkin olaraq "Turizm fəaliyyətinin hüquqi əsasları", "Otel menecmenti" və "Destinasiya menecmenti", "Servis fəaliyyəti" kimi fənlərin tədrisi zəruridir.

**V.Korerekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda "Turizmdə marketing və marketinq araşdırmaçıları" və "Turizmdə otel təsərrüfatının təşkili" fənlərinin tədrisine ehtiyac vardır.

**VI.Kursun təsviri və məqsədi:** Turizm sahəsinin hərəkətverici və ayrılmaz tərkib hissəsi turizm vasitəcileridir. Turizmin formallaşması və inkişafı bəşəriyyət tarixi qədər qədimdir. Artıq XXI esrin əvvəllerində mehmanxana və turizm biznesi, iqtisadi səmərəliyinə görə dünyada birinci yere çıxaraq beynəlxalq ticarətinin avtomobil, neft və qaz sahələrini xeyli qabaqla-mışdır. Biznes nöqtəyi nəzərindən turizm vasitəciləri turizm məhsullarını istehlakçı qruplarına alqı-satış əməliyyatları ilə turpaketlərin realizə olunmasını həyata keçirirlər. Turizm biznesi özünə məxsus spesifik xüsusiyyətlərə malikdir və vasitəcilərin bunları bilməsi onların gəlirlərinə və keyfiyyətlə işləməsinə kömək edir.

Turizm fəaliyyəti hər bir ölkənin iqtisadi inkişafının əsas təkanverici sahələrindən biridir. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm biznesi ölkə iqtisadiyyatına müsbət təsir göstərən güclü bir fəaliyyət sahəsidir. Dünyada baş verən siyasi-iqtisadi proseslərin təsirindən cəmiyyətimiz köklü dəyişikliklərə məruz qalır. Yeni iqtisadi sistemin yaranması baş verir, hansı ki, bu sistemdə əsas yerlərdən birini xidmət sahəsi tutur. Bu şəraitdə iqtisadi bir sahə kimi turizmin rolü əhəmiyyətli dərəcədə artır. Bununla belə iqtisadiyyat elminin nöqtəyi-nəzərində turizm fəaliyyətində baş verən hadisələrin nəzəri cəhətdən dərək edilməsinə obyektiv zərurət yaranır. Sosial-iqtisadi həyatındaki rolundan əlavə, turizm, ölkənin dünyadakı siyasi mövqeyinin möhkəmləndirilməsində də çox böyük əhəmiyyət kəsb edir. Belə bir cəhət, xüsusiilə, öz müstəqilliyini yeni əldə etmiş ölkələr üçün çox vacibdir. Turizmin bütün bölgələrdə inkişaf etdirilməsi, ölkəyə gələn turist axınına nail olunması ilə yanaşı iqtisadi yüksəliş və sosial səmərəyə nail olunur, bundan əlavə həmin ölkə haqqında dünyada yüksək imic formalaşdırıb, canlı informasiya yaymaq imkanı yaranır.

Müasir dövrə turizmin inkişafı ölkənin potensial imkanlarının iqtisadi dövriyyəyə cəlb edilməsinin prioritet istiqaməti sayılır və bu səbəbdən də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir. Azərbaycanda turizm potensialının düzgün qiymətləndirilməsi, onun infrastrukturunun fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi yüksək nəzəri və praktiki əhəmiyyətə malikdir. Bu, ilk növbədə ölkədə maliyyə imkanlarının genişlənməsinə, ölkənin ictimai-siyasi həyatında mühüm sosial-iqtisadi amil sayılan məşgulluq probleminin səmərəli həllinə geniş imkanlar açmış olur. Son illərdə Azərbaycanda dövlət tərəfindən turizmin inkişafına xüsusi diqqət yetirilməsində məqsəd yalnız insanların istirahətə olan ehtiyacının təmin edilməsi deyil, eyni zamanda bu sahənin ümumilikdə milli iqtisadiyyatın və eləcə də onun ayrı-ayrı sahələrinin inkişafına təsiri imkanlarının artırılması yolu kimi baxılır.

Turizm biznesi, hər zaman bu sahədə çalışıan tədqiqatçıların müzakirə mövzusu olmuşdur. Turizm sənayesi ilə məşğul olan bir çox sahibkar və menecerlər, bu sahədə turagentlərin, turoperatorların, dilerlərin fəaliyyəti haqqında müxtəlif fikirlər söyləmişlər.

"Turizmdə vasitəcilər" fənninin tədrisində başlıca məqsəd:

-tələbələrə turizm sahəsində turizm vasitəcilərinin fəaliyyəti barədə yerli və xarici təcrübəyə əsaslanmaqla nəzəri və praktik biliklərin verilməsi;

- turizm sənayesinin inkişafı, turizm biznesində vasitəcilərin rolu və onların funksiyası, turizm sənayesində bilavasitə turizmə məşğul olan turizm müəssisələri və onların fəaliyyət istiqamətləri, turizm məhsulunun tanıdılmasında vasitəçi olaraq internetin rolu və əhəmiyyəti, və s. imkanlarının öyrənilməsi;

-gələcəkdə turizm vasitəçi müəssisələri kollektivlərinin daxilində, həmçinin müstəqil olaraq işləmək vərdişlərinin inkişaf etdirilməsi;

-müasir turizmin tələbərinə uyğun olaraq, elmin, texnikanın, mədəniyyətin, xarici əlaqələrin inkişaf etdiyi bir şəraitdə, partnyor təşkilatlarla, tədarükü müəssisələrlə, muzey və qoruqlarla, bilavasitə turistlərle işin qurulması və fəaliyyətin təşkilinin öyrənilməsi və sairədən ibarətdir.

VII. Davamlıyyətə verilən teleblər: Fenn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamlıyyət meyarları nezəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə hemin fenden imtahana buraxılmır, onun hemin fenn üzrə akademik borcu qalır.

#### VIII. Qiymətləndirme:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar, məşğələ ve laboratoriya derslerinde fəaliyyətinə görə və 30 bal kollokviumların nticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

Qiymətləndirme zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirme meyarları nezər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə eden 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqikdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edəkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəberi var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəberi var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nticəsində topladığı bala əlavə olunmur. Semestr nticəsinə görə yekun qiymətləndirme (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

X.Təqvim planı: Mühazire 30 saat, Seminar 15 saat, Cəmi: 45 saat

№	Mövzuların adı	Mühazire		Seminar	
		Saat	Tarix	Saat	Tarix
1	2	3	4	5	6
1.	Mövzu 1. Turizm biznesində vasitəciların rolü və növləri <i>Plan:</i> 1. Turizmdə təşkilatçılar-vasitəcilar anlayışı 2. Turizmdə vasitəciların növləri. Turoperator və onun vəzifələri 3. Xidmət təminatçıları ilə müqavilələr əsasında əməkdaşlıq	2		2	

**Mövzu 2. Turizm agentliklerinin yaradılması və fəaliyyəti, turoperatorlar tərefindən turagentlərin seçimi və fəaliyyət strukturları**

*Plan:*

1. Turagentlərin yaradılması şərtləri və əsas vəzifəsi
2. Turoperatorların ixtisaslaşmasının müxtəlif formaları
3. Turpaketə daxil olan xidmətlər: əsas xidmətlər, əlavə xidmətlər.
4. Turoperator turagent münasibətləri
5. Turoperatorların müxtəlif iş prinsipləri
6. Turoperatorların seçim strategiyaları
7. Turizmin formaları Üzrə turopererinqin təşkili
8. Turizm növlərinin təşkili. Adı, yenilikçi və yaradıcı turagentlər

4

2

**Mövzu 3. Turizm sənayesinin inkişafında vasitəçi olaraq nəqliyyatın rolü**

*Plan:*

1. Turizmin inkişafında nəqliyyat vasitələrinin inkişafı
2. Turistlər tərefindən nəqliyyat xidmətləri haqqının ödənilmesi
3. Yerüstü (avtomobil və qatar) nəqliyyat daşımaları
4. Hava nəqliyyat daşımaları
5. Su (dəniz və çay) nəqliyyat daşımaları

4

2

**Mövzu 4. Turizm biznesində marketing fəaliyyəti**

*Plan:*

1. Turizm fəaliyyətində marketingin əhəmiyyəti
2. Turizm xidmətləri, onların keyfiyyəti
3. Turizm marketingində olan başlıca funksiyalar
4. Yeni məhsul strategiyası.
5. Turizm müəssisəsinin brend siyaseti

4

2

**Mövzu 5. Ölkədaxili turların hazırlanmasında və satışında vasitəçi turfirmaların fəaliyyəti**

*Plan:*

1. Ölkədaxili turların hazırlanmasında və satışında vasitəçi turfirmaların fəaliyyəti
2. Ölkədaxili turların hazırlanmasında və satışında turoperatorun iş fəaliyyəti

2

2

**Mövzu 6. Turizmdə rəsmiyyətçilik. Pasport və viza sənədləşməsi**

*Plan:*

1. Turizmdə rəsmiyyətçilik formaları
2. Turistlər dövlət sərhədlerini keçərkən turist rəsmiyyətçiliyinin təşkili
3. Turist rəsmiyyətçiliyi qrupları
4. Beynəlxalq turizmdə polis və gömrük rəsmiyyətçiliyi.

4

2

**Mövzu 7. Internet üzərindən turların reklam**

4

2

**edilməsi, sərgilərdə nümayiş edilməsi və satışında  
vasitəçilərin fəaliyyət imkanları**

**Plan:**

1. Turizmdə informasiya fəaliyyəti
2. Turizm agenti - turoperatorun hazırladığı turların satışında vasitəçi kimi
3. Turopator - turlar təşkil edən turizm təşkilatı kimi
4. Internet saytlarından istifadə, sosial səbekələrdə turların reklamı
5. Turizm sərgilərində iştirak və reklam.

**8 Mövzu 8. Sanatoriyalara, istirahət mərkəzlərinə, hotellərə  
yollayışların satışında vasitəçilərin rolü**

**Plan:**

1. Sağlamlıq turizminin mahiyyəti və xüsusiyyətləri.
2. Sağlamlıq turizminin növləri
3. Turagentlərin bilavasitə İstirahət mərkəzləri, müalicə ocaqları, hotellərlə iş birlüyü

**9. Mövzu 9. Azərbaycanın bölgələrində vasitəçi  
turagentlərin yaradılması imkanları və satış kanalları**

**Plan:**

1. Azərbaycanın qədim və zəngin tarixə malik turizm resursları
2. Regionlarda və turizm bölgələrində - turfirmaların yaradılması və fəaliyyəti
3. Turizm məhsulunun satışının yeni kanalları .

**10. Mövzu 10. Azərbaycanda turizmin inkişaf  
perspektivləri**

**Plan:**

1. Turizm müasir dünyada iqtisadiyyatın ən gəliri sahələrindən biri kimi
2. Azərbaycanda turizmin inkişaf istiqamətləri
3. Azərbaycanda turizmin inkişafı üçün hüquqi əsasın yaradılması

**Cəmi:**

**2**

**2**

**2**

**1**

**30 saat**

**15 saat**

**XI.Fənn üzrə tələblər:** Tələbə fənnin öyrənilməsi zamanı bacarmalıdır;-turizm xidmətləri bazarında turizm vasitəçilərinin funksiyaları və rolunu; turizmdə agentlik-operator müəssisələrin turizm sənayesi ilə qarşılıqlı fəaliyyəti;-Azərbaycanın turizm xidmətləri bazarında turizm vasitəçilərinin fəaliyyət istiqamətlərini.

**XII.Fənn üzrə təlimin nəticələri:** "Turizmdə vasitəçilər" fənninin öyrənilməsi "Turizm işinin təşkili" ixtisası üzrə mütəxəssis hazırlığı zamanı tələbelərə turizm vasitəçiləri barədə geniş nezəri və praktiki biliklərin verilməsi, beynəlxalq və daxili turizmdə turizm vasitəçilərinin rolü, onların fuksiyaları və fəaliyyət istiqamətləri barədə biliklərin mənimşənilməsinə nail olunur.Bundan əlavə, "Turizmdə vasitəçilər" fənninin tədrisi zamanı tələbə- turizm agentliklərinin yaradılması və fəaliyyəti nezəri-metodoloji əsaslarını mənimşəyir; -turopatorlar tərəfindən turagentlərin seçimi və onlarla işin qurulması mexanizmi öyrənir;- turizm biznesində marketing fəaliyyəti və strategiyasının hazırlanma xüsusiyyətlərini öyrənir;- turizm sənayesinin inkişafında vasitəçi olaraq nəqliyyatın rolü ilə yaxından tanış olur;- turopator - turagent münasibətləri ilə tanış olub, müzakirə edir;- ölkədaxili turların hazırlanmasında və satışında

vasitəçi turfirmaların fəaliyyətini öyrənir;- turizm sərgilərində iştirak edir, reklam ilə tanış olur, dərk edir və analiz etməyi bacarır; -Azerbaycanın bölgələrində vasitəçi turagentlərin yaradılması imkanları ilə bağlı müzakirələrdə fəal iştirak edir; - Azərbaycanda turizmin inkişaf perspektivləri ilə yaxından tanış olur.

### XIII.Tələbələrin fənn haqqında fikirlərin öyrənilməsi:

### XIV.Kollokvium sualları:

#### I.Kollokvium sualları:

1. Turizmdə təşkilatçılar-vasitəçilər anlayışı
2. Turagentlərin yaradılması şərtləri və əsas vəzifələri
3. Turpaketə daxil olan xidmətlər: əsas xidmətlər, əlavə xidmətlər.
4. Turizmin formaları üzrə turoperinqin təşkili
5. Turizmin inkişafında nəqliyyat vasitələrinin inkişafı
6. Yerüstü ( avtomobil və qatar) nəqliyyat daşımaları
7. Hava nəqliyyat daşımaları
8. Turizm fəaliyyətində marketinqin əhəmiyyəti
9. Turizm marketinqində olan başlıca funksiyalar
10. Turizm müəssisəsinin brend siyaseti

#### II. Kollokvium sualları :

1. Ölkədaxili turların hazırlanmasında və satışında vasitəçi turfirmaların fəaliyyəti
2. Turizmdə rəsmiyyətcilik formaları
3. Turistlər dövlət sərhədlərini keçərkən turist rəsmiyyətçiliyinin təşkili
4. Beynəlxalq turizmdə polis və gömrük rəsmiyyətçiliyi
5. Turizmdə informasiya fəaliyyəti
6. Turoperator - turlar təşkil edən turizm təşkilatı kimi
7. Internet saytlarından istifadə, sosial səbəkələrdə turların reklamı
8. Sağlılıq turizminin mahiyyəti və xüsusiyyətləri
9. Sağlılıq turizminin növləri
10. Turagentlərin bilavasitə İstirahət mərkəzləri, müalicə ocaqları, hotellərlə iş birliyi

### XV. İmtahan sualları:

- 1.Turizmdə təşkilatçılar-vasitəçilər anlayışı
- 2.Turizmdə vasitəçilərin növləri və turoperator onun vəzifələri
- 3.Xidmət təminatçıları ilə müqavilələr əsasında əməkdaşlıq
- 4.Turagentlərin yaradılması şərtləri və əsas vəzifələri
- 5.Turoperatorların ixtisaslaşmasının müxtəlif formaları
- 6.Turpaketə daxil olan xidmətlər: əsas xidmətlər, əlavə xidmətlər.
- 7.Turoperator turagent münasibətləri
- 8.Turoperatorların müxtəlif iş prinsipləri
- 9.Turoperatorların seçim strategiyaları
- 10.Turizmin formaları üzrə turoperinqin təşkili

- 11.Turizm növlərinin təşkili, adı, yenilikçi və yaradıcı turagentlər
- 12. Turistlər tərəfindən nəqliyyat xidmətləri haqqının ödənilməsi
- 13.Turizmin inkişafında nəqliyyat vasitələrinin inkişafı
- 14.Yerüstü ( avtomobil və qatar) nəqliyyat daşımaları
- 15.Hava nəqliyyat daşımaları
- 16.Su (dəniz və çay) nəqliyyat daşımaları
- 17.Turizm fəaliyyətində marketinqin əhəmiyyəti
- 18.Turizm xidmətləri, onların keyfiyyəti
- 19.Turizm marketinqində olan başlıca funksiyalar
- 20.Yeni məhsul strategiyası.
- 21.Turizm müəssisəsinin brend siyaseti
- 22.Ölkədaxili turların hazırlanmasında və satışında vasitəçi turfirmaların fəaliyyəti
- 23.Ölkədaxili turların hazırlanmasında və satışında turoperatorun iş fəaliyyəti
- 24.Turizmdə rəsmiyyətcilik formaları
- 25.Turistlər dövlət sərhədlərini keçərkən turist rəsmiyyətçiliyinin təşkili
- 26.Turist rəsmiyyətçiliyi qrupları
- 27.Beynəlxalq turizmdə polis və gömrük rəsmiyyətçiliyi
- 28.Turizmdə informasiya fəaliyyəti
- 29.Turizm agenti - turoperatorun hazırladığı turların satışında vasitəçi kimi
- 30.Turoperator - turlar təşkil edən turizm təşkilatı kimi
- 31.Internet saytlarından istifadə, sosial səbəkələrdə turların reklamı
- 32. Turizm sərgilərində iştirak və reklam.
- 33.Sağlamlıq turizminin mahiyyəti və xüsusiyyətləri.
- 34.Sağlamlıq turizminin növləri
- 35.Turagentlərin bilavasitə İstirahət mərkəzləri, müalicə ocaqları, hotellərlə iş birliyi
- 36.Azərbaycanın qədim və zəngin tarixə malik turizm resursları
- 37.Regionlarda və turizm bölgələrində - turfirmaların yaradılması və fəaliyyəti
- 38.Turizm məhsulunun satışının yeni kanalları
- 39.Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirlili sahələrindən biri kimi
- 40. Azərbaycanda turizmin inkişaf istiqamətləri

“Turizmdə vasitəçilər” fənninin sillabusu 050810 - “Turizm işinin təşkili” A,B ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “*Iqtisadiyyat və innovativ idarəetmə*” kafedrasının 11 fevral 2025-ci il iclasında müzakirə edilərək təsdiq olunmuşdur (Protokol №6).

Kafedra müdürü:

dos.A.T.Əfəndiyeva

Fənn müəllimi:

müəl.İ.N.Hacızadə